

Bu bir xalq qəzetidi

**ƏDALƏT**

İsrailin texnologiya şirkətləri

Qarabağda fəaliyyət göstərə bilər

Energetika naziri Pərviz Şahbazov İsrailin Azərbaycanlı safiri Corc Diki qəbul edib.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatın göründüyü energetikə sahəsində əməkdaşlığından daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Bildirilir ki, İsrail Azərbaycan üçün vacib tərəfdəş olduğunu qədər, Azərbaycan da İsrailin enerji tohələkəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb etdiñən əlkədir və İsrailin neft idarəsinin əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür. Azərbaycanın energetikə sahəsində, o cümlədən işğaldan azad olmuş orzulorla həyata keçirilən layihələr və gələcək planları bəzədə məlumat verilib, bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensial olduğunu qeyd edilib.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mühəbadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sira digər məsələlər müzakirə edilib.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mühəbadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sira digər məsələlər müzakirə edilib.

**Bu bir xalq qəzetidi**



Qurucusu:  
Adil Mirbaşayev

# ƏDALƏT

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin  
iyulundan çıxır

№ 63 (5895) 17 iyun 2021-ci il

Qiyməti 30 qəpik

[www.adalet.az](http://www.adalet.az)



**Ərdoğan: Bütün dünya bilsin ki,  
daim Azərbaycanın yanında  
olacaqıq**

Qarabağı azad edən Azərbaycanın Milli Məclisində olmaqdən şadam. Bu gün də Azərbaycanın yanında və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacaqıq. Bunu Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxı zəmanəti deyib.

Rəcəb Tayyib Ərdoğan Milli Məclisin xüsusi iclasında çıxı zəmanəti deyib.

30 ilinə on önemlili hadisəsidir. Türkiye Prezidenti qeyd edib ki, azərbaycanlı qardaşların 30 il öz doğma yurdlarından məcburi kökükən oldular: "30 il sonra bu torpaqlar öz sahiblərinə qovuşdu. Bu zəfəri və barış Azərbaycan xalqına qazandıran, Prezident, qardaşım İlham Əliyevi bir daha təşəkkür edirəm".

Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Türkiye həm dövlət, həm də millət olaraq qardaş Azərbaycanın yanında yer alıb. Bu gün də Azərbaycanın yanında və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacaqıq. Nəcə ki, Çanakkalada azərbaycanlı gəncələr Anadolun gəncələri ilə birlikdə şəhədat yürüyüb galba qazanmışdır, necə ki, Nuru Paşaın astları 1918-ci ildə Azərbaycanın köməyinə gəlməmişdir, bizi də bu gün və gələcəkdə bərabər olacaqıq. Azərbaycanın sevinç sevincimiz, azadlığımız, kədəri kədərimizdir".



**Mövlud Çavuşoğlu:  
"Ümid edirəm ki, Ermənistan  
bundan dərs çıxarar"**

"Biz Cənubi Qafqazın sabitlik və sülh bölgəsi olmasını istəyirik. Bundan da en çox faydalanan Ermənistan və erməni xalqı olacaq. Çünkü ilələrdir Ermənistən özünü tacir edib, kanarlaştırbı".

Bu fikirlər Türkəni xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatı Forumundan evvel baş tutmuş brifinqde deyib. "Ermənistən öz sehvleri səbəbindən qonşuları ilə əlaqələri yaxşı olmayıb. Ümid edirəm ki, Ermənistən bundan dərs çıxarar ve bölgəye sülh və sabitlik hakim olar. Əlbəttə, bu sülh və sabitlik şəraitində iqtisadi artım və rifah olacaq, vacib layihələr həyata keçiriləcək. Hazırda vacib layihələr - quru yollar, demir yollar, naqışiyat, logistika, ticarət üzrə layihələr müzakirə olunur. Bir qədər öncə dedim ki, bundan en çox Ermənistən faydalanaq, hamımız faydalanaçaqı", - XİN başçısı eləverdi.

O vurgulayıb ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra öz torpaqlarını azad edib: "Hər kəs Azərbaycanın səhədlerinin toxunulmazlığına və onun erazi bütövüyünə hörmət göstərməlidir. Uzun illər Azərbaycan bu məsələnin diplomatiya yolu ilə həlli üçün səbər edib. Amma təsəssür olsun ki, bu məqsədə başladılan təşəbbüsün heç biri Azərbaycan torpaqlarının azad edilməsi üçün yeterli olmayıb. Əlbəttə, Azərbaycanın səbəri sənəsiz deyil və lazım olan edildi. Azərbaycan torpaqlarını azad etdi".

**XİN: Qonşu ölkələrin rəhbərlərinin  
səfərini şərh etmək Ermənistən  
həddi deyil**

Qonşu ölkələrinin səfərini şərh etmək Ermənistən XİN-in həddi deyil.

Adala.az-in məlumatına görə, bu-nu Xarıci İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdulla-yeva Ermənistən XİN-in Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu sahifə sülh və təhlükəsizliyə taxribat kimi qiymətləndirməsə və "Türk-Azərbaycan təcavüzü" ifadəsini İsləməsinə minasibət bildirərək deyib.

L.Abdullayeva bildirib ki, həzərdə Ermənistən XİN-də rəhbərliyin olağanlığı nəzərə alaraq, bu qurumda qanalların və bu açıqlamaları hazırlayanların nəzərinə qatdırmaq istərdik ki, ölkə öz əraziyinə iğəd edə bilməz, yalnız işgaldən azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işgaldən azad etdi və ərazi bütövüyünü tömən etdi.

Ermənistən XİN-in öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bayanatlarla yaxından tanış olmalarını, bu bayanatların icrasına yönəlik addımlar atılmışdır. Ermənistən illüziyalara söyklənərək deyil, real vəziyyəti dərk edərək davranması garadır. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa imzaladığı Birgə Bayannamə də məsələ sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

## ƏRDOĞANA BAĞIŞLANAN QARABAĞ ATI



Düzdür, əreb at boy-buxununa görə Qarabağ atından gözələmildi. Qisa mesafədə Qarabağ atını keçə bilir. Amma uzun mesafədə Qarabağ atı əreb atına deyir ki, sən burda gözlə, mən bir Şuşaya dəyib gelirəm. Qıvrıqadı. Əsl döyükə atıdı. İnsan kimi əcvidki və qılınc zərbələrinin altından çıxa bilir. Üstündəki igidə birgə döyüşür, düşməni odlu ağızıyla parçalayır. Ön ayaqları ilə şəhə qalxıb düşmənlə vuruşur. Çok qədim tarixə malikdir. Qarabağ da Çingiz xan, daha sonra isə Əmir Teyvən tərəfindən getirilib.

Qaşovlayandan sonra gün işığına çıxarılanda üstündə 20 qepliklik boyda qızıl pullar görünür balıq kimi.

Hazırda Qarabağ atları Ağcabedidə yetişdirilir. Cənab Prezident 28 mayda Ağdamın teməlini qoyanда bildirdi ki, Ağdamda yeni bir Atçılıq zavodu istifadə etməliyət. Özü də əvvəlki ərazidə, yeni Göyətəpədə, inşallah.

Ve Şuşada cənab Prezidentin şəhərinə "Zəfer" adlı təmizçanlı bir Qarabağ atı bağışladı. At işgildən yaraşığıdır. Ərdoğan da igid bir şəxsiyyətdir.

## DİLÇİLƏRƏ BİR SUAL



İndiyədən bu sözleri belə yazdırıq: "İşəllah", "Məşallah".

İndi təzə dob düşüb, belə yazırlar: "İns Al-lah" və "Maşa Alläh".

Dilimizin grammatikasını dəyişmişik?

## NƏYNƏN, ALIŞ?..

Köçəryən deyib ki, mən hakimiyyətə gələsəm Hadrutu qaytaracam, Şuşanı da.



Azərbaycan Ordusunun Sənətinin yox ey, senin və Sərkisiyanın yaratdığı ordunu 44 gündə təzəye döndərdi. Hələ də iy verib işlənirsiniz.

Sənən hakimiyyətə gelməyin və bu iddiada olmağın, Ter-Petrosyanın sözü ilə deşək, Ermənistən bir dövlət kimi məhv olması deməkdir.

## Türkiyə ordusu 5 terrorçunu məhv etdi



İraqın şimalındaki Metina bölgəsində keçirilən "Pəncə-Simşək" və "Pəncə-İldırım" əməliyyatları nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiye Milli Müdafiə Nazirliyi məlumat yayıb.



Siyavuş Novruzov xarici

nümayəndə heyəti şəhərlər təşkilatı təşkilatı.

Xaricilər birləşdirilmiş.

Xaricilər qonaq etmədən bəzən bahalı

"Mercedes"-ləri göstərirək:

- Bəs bunların içərisindəkələr kimlər-

- Siyavuş müellim:

- Əşşii heç, onlar xalqın nökerləridi.

**Belarusa  
AB-dən növbəti  
pis xəbər**

Avropanıñ üzv dövlətlərinin daimi nümayəndələri növbəti iclasda Belarusa qarşı növbəti sanksiya paketi barədə dair qərar qəbul ediləcək.

Bu barədə "RiA Nostost" məlumat yayıb.

Məlumatın görə, Belaruskıñ vəzivətə bağılı məhdudişdiricι tədbirlərə dair qərar qəbul ediləcək.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün kecid: <https://yast.gov.az/report/tableau>

**Homşen Fondu 8110 "Çağrı" Mərkəzi foaliyyat göstərir.**

## Daha dörd qazımız sağalaraq Vətənə geri döndü



Ağır yaralanan və müalicə üçün "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazımız sağalaraq Vətənə geri döndü.

Bu barədə Fond məlumat yayıb.

Belo ki, Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahil Mordan oğlunun və İsləmov Vüsal İslam oğlunun Türkiyədəki müalicəsi prosedur artıq yekunlaşdır.

Onların qarşısında aylarda müalicə üçün nözörde tutulan dərman vasitələri də Fond tərəfindən tömən edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən 61 qazımızın müvafiq müanyə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT" Fondu qazilərimizin müalicəsinə tam yekunlaşna qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, "YAŞAT" Fondu müräciət etmək və Fondu foaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün kecid: <https://yast.gov.az/report/tableau>

**Homşen Fondu 8110 "Çağrı" Mərkəzi foaliyyat göstərir.**

## Bu ćimərliklərdən istifadə qadağandır!



Bir litr suda bağırsaq çöplərinin içəri verilən norması 5 mindir, lakin bəzəi ərazilərdə bu göstərici normadən həddindən artıq çox olur.

Bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin səhbi müdürü Ziyaddin Kazımov deyib.

Onun sözlərinə görə, Qaradag rayonunda Sahil zonası, Səbail rayonunda Six ćimərliyi, Xəzər rayonunda Hövsən ćimərliyi, Xəzər rayonunda Türkən ćimərliklərindən götürürlər bakteroloji nümunələr standartlara uyğun gəlməyib: "Bu ćimərliklərdən istifadə qadağan olunub".

Vladimir Putinlə Cozef Bayden görüşü alyansın siyasi üçün vacibdir.

Bunu NATO bas katibi Yens Stoltenberg deyib. "İki prezidentin görüşünü vacib sayıram. NATO tehlükəsizlik məsələlərinin koordinasiyası üçün platformadır. Əlbəttə, Rusiya ilə münasibətlər fəvqələrə vacibdir. Rusiya bizim qonşudur. Biz gərək onunla hətta gələcəkədən münasibətlərin yaxşılaşmasına inanmadığımız halda belə



Azərbaycan Respublikası ilə Türkiye Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bayannaməsinin detalları məlum olub.

Adalet.az sənədin metrini təqdim edir: "Azərbaycan Respublikası ve Türkiye Respublikası,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ve Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdəogunun Azərbaycanın və bütövlükde Türk dünyasının qədim mədəniyyət besiyi olan Şuşa şəhərində görüşün tarixi əhəmiyyətini vurğulayaraq,

İki dost və qardaş ölkə arasında imzalanan bütün bəyənəlxalq sənədlər, bununla əlaqədər 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadıq olduğunu bir dəfə təsdiq edərək,

9 fevral 1994-cü il tarixində imzalanan "Azərbaycan Respublikası ve Türkiye Respublikası arasında dostluq ve hərəkətli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni

dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və tehlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və neqliyyat eləqlərinə bərpası, eləcə de region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddəli sülhün təmin edilmesi istiqamətində seyrlərinə davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi veziyəti nəzərə alınacaqdır.

Tərəflər Türkçeyin Azərbaycanın işğalından azad edilmişərəzəlindən Türk-Yərusəlm Mərkəzinin fealiyyətine verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rəfahın təmin edilmesində mühüm rol oynamışdır.

Azərbaycan Respublikası və Türkiye Respublikası arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni

vəqf edəcəklər. Azərbaycan və Türkiye digər dövlətlərin orduları ilə birlikdə herbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.

Tərəflər milli və bəyənəlxalq öhdəliklərinə nəzər almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya münbadiləsi ni hayata keçirərək müstərek qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birge layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə senayesi texnologiyalarının inkişaf etdirilməsini müsbət təhfa verəcəklər. Sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və həzirdə onların onlara kəndlərində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsal işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə senayesini qurumlarının texnologiyaları, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və bəyənəlxalq bazarlarda əməkdaşlıq etməsi ni destəkləyəcəklər.

Tərəflər ölkələrinin təqdim edilmesi və milli menafelerinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fealiyyətinə əlaqənləndirməsinə və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Tərəflər Ermənistanın Türkiye'ye qarşı əsaslı iddialarının, tarixin təhrif olunması yənə, sərhədlərinin toxunulmazlığını, sahitliyin və tehlükəsizliyin qarşılıqlı toxunulmazlığı, bütün fealiyyətlərin qarşılıqlı təzahürlerini pisləyir və Türkiye Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətə dəstekləyir.

Tərəflər müxtəlif ölkələrdə yaşayış Azərbaycan və türk diasporları arasında eməkdaşlığın dəfəsənə six inkişaf etdirilməsi, onların mərəz qaldıqları ümumi problemlər arasında birlikdə addimlar atılması və aridic hərəkət göstərilməsi məqsədilə seyrlərinə birləşdirəcəklər.

Tərəflər ölkələrinin təqdim edilmesi və milli menafelerinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fealiyyətinə əlaqənləndirməsinə və qarşılıqlı dəstəyi təşviq edəcəklər.

Tərəflər Ermənistanın Türkiye'ye qarşı əsaslı iddialarının, tarixin təhrif olunması

İltifat Hacıxanoğlu

Mənim



ilk müəllimim

Düz 20 il əvvəl, 2001-ci ilin iyundan 16-da "Ekspres" qəzetində "Mənim həbibim, mənim zəvqüm, mənim dərim" başlığıyla yazımla mətbuataya ayaq açılmış. Onda adı bir konduktör idim. Murovdə hərbi xidmətə olanda tanıldığım, abi dediyim İlham Tumasə utana utana fəlyotanlar yaxıdım doftarı verdim ki, abi, buna bax da... Baxdı, yazardan birenin altına İltifat Hacıxanoğlu imzasını qoyp, qızılı sap etdiirdi və özü dediyi kimi həmin gün məni "innovat" eldi. 20 ilər əzif olduğunu düşüñərək istədiyim günlər də oldu, "Mərkəz" kimi gündönlük çıxan bir qızılı sap redaktörlüyü "xosxax" günlər da. Bəlkə də əsgərləndən sonra Hökmətən evinin qarşısında təkər qaraldanda manə desyidilər ki, 10 il keçəcək bini binala 5-ci mərtəbədə "mürd" olacaqam, 2 "şirvan" ağıra mani ordan döyüb qovan polislər mən "cəsi" vəzəcək inanmadım..

Ictimai Televiziya təzə yaranan da bir çox həmkarmı kimi mən də layihə vermişim.

O dövrədə İctimai Televiziyanın baş direktoru İsmayılov həmin layihəni bayonib "Ədəbiyyat və İncəsənət" adəptəminin direktori Rafiq Səməndərə gəndərmədi. O da "bundan Aztv-nin iyi gəlir" deyib layihəni özümə qaytaranda dölməc dinc durmadi. Qayıtdım ki, Rafiq müəllim Aztv-də neçə il işləmiş? Dedi ki, 20 il necə bayom?

Dedim ki, hiss olunur ki, hamim 20 ilə Aztv-ni çox təyinmiş, qoxusunu hələ də burnunuzdan getməyib, hər sey sizə oranı xatırladır..

Bu hadisən ilər sonra mən İctimai Radioda "Şəhən həyatı" adlı müləffit-veriliş aparmaq başladım. Bir gün əzi gələndə gələndim ki, Rafiq Səməndər İctimai Televiziyanın girişində dayanın kimisi gələyir, içəri buraxılmışdır "qan qardaş" olacaqıq?

Vaxt goldı, Nübar müəllimimə bizi ikinci sinifda tərk edib, fənn müəllimi keçəsə də, sonradan yenə yollarını kəsidi. 10-11-ci sinifdə Azərbaycan dili və ədəbiyyatı dərsini biza Nübar müəllimənən ədəbiyyatı Nübar müəllimə sevdirib. İlk dəfə 6 yaşından onun mona verdili "Xudafərin körpüsü" kitabını oxumaşam.. O, dərisi elə işlədirdi ki, həqiqətən evdə kitabdan oxumağa ehtiyac qalmır.

Nübar müəllimimin mənəm boyundan böyük həqqı var. Bəlkə də, 3-4 dəfə dünənyə golsam və bu ömürələri Nübar müəlliməyə xitmətə həsr etsem, haqqını ödəməz.

Cüntki maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistika təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Jurnalistika fakültəsinin tələbəsi olmasadam, İlham Tumas, Qəzən-for Bayramov, Qəlib İbrahimoglu, Əvəz Zeynalı, Elçin Altoğlu, Sabir Rüstəmxanlı, Agil Abbas və Aydin Quliyev kimi ustadalardan yandıra və məktəbi keçmişim.

Mon bu gün daha çox nədənsə ilik mədəllimə də xatırladı.. Nübar müəllimənən keçib. Uzun illər müxtəlif qızılı saplıdır. Bəlkə də, 3-4 dəfə dünənyə golsam və bu ömürələri Nübar müəlliməyə xitmətə həsr etsem, haqqını ödəməz.

Bu 20 ilə çox şey gördüm, öyrəndim. Anna hələ də jurnalistikada təhsil alan tələbələrə həsat aparıram. Cüntki hələ də "jurnalistikata təhsil" həmkarların "birthəsh" baxışlarında hiss edir. Azərbaycan Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Bu 20 ilə çox şey gördüm, öyrəndim. Anna hələ də jurnalistikada təhsil alan tələbələrə həsat aparıram. Cüntki hələ də "jurnalistikata təhsil" həmkarların "birthəsh" baxışlarında hiss edir. Azərbaycan Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

İctimai Radioda "Şəhən həyatı" adlı müləffit-veriliş aparmaq başladım. Bir gün əzi gələndə gələndim ki, Rafiq Səməndər İctimai Televiziyanın girişində dayanın kimisi gələyir, içəri buraxılmışdır.

Mon bu gün daha çox nədənsə ilik mədəllimə də xatırladı.. Nübar müəllimənən keçib. Uzun illər müəllimlərənən keçib. Bəlkə də, 3-4 dəfə dünənyə golsam və bu ömürələri Nübar müəlliməyə xitmətə həsr etsem, haqqını ödəməz.

Əvvəlcə qeyd edim ki, məktəbə getməklə bağlı hekayim bir qədər yaddaşqandır. Azərbaycan Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Qeyd edim ki, 20 idir jurnalistikada sahəsində çalışıram. Bu sənətin ali təhsilini mənənə orta məktəbdə Nübar müəlliməyə xitmətə də, 3-4 dəfə dünənyə golsam və bu ömürələri Nübar müəlliməyə xitmətə həsr etsem, haqqını ödəməz.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Jurnalistikata fakültəsinin tələbəsi olmasadam, İlham Tumas, Qəzən-for Bayramov, Qəlib İbrahimoglu, Əvəz Zeynalı, Elçin Altoğlu, Sabir Rüstəmxanlı, Agil Abbas və Aydin Quliyev kimi ustadalardan yandıra və məktəbi keçmişim.

Mon bu gün daha çox nədənsə ilik mədəllimə də xatırladı.. Nübar müəllimənən keçib. Uzun illər müəllimlərənən keçib. Bəlkə də, 3-4 dəfə dünənyə golsam və bu ömürələri Nübar müəlliməyə xitmətə həsr etsem, haqqını ödəməz.

Əvvəlcə qeyd edim ki, məktəbə getməklə bağlı hekayim bir qədər yaddaşqandır. Azərbaycan Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Cüntki maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.


Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişadənin 13 ilən sonra yadına düşüldü ki, "jurnalistikata təhsilim" yoxdur və mən işdən çıxardı.. Halbuki, həq-qunda saysız-hesabsız məqələlər yazdım.

Birinci maddi sıxlıtda görə 11-ci sinifdən çıxb, rəngsiz sənətinə öyrənməyə başladım. Diger müəllimlər məni avvalı əla qiyatlılar görə qiyat yatzalar da, ilk müəllim, qan qardışının anası mənənə qiyat yatzmadı. Xəbər yoldaşı ki, bu boyda Bəstəkarlar İtfaiyənən sadri hörməti Firəngiz Xanım Əlişad

Azərbaycanda sabiq deputat vəfat etdi



Azərbaycanda sabiq deputat İbrahim İbrahimli vəfat etdi. Adalet.az xəber verir ki, bu barədə onun kürəkəni Təğrul Əsmayıllı sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl İbrahimli xərcəng xəstəliyi aşkar edilmişdi.

O, Azərbaycan SSR Ali Sovetinin XII çağırışında deputat seçilib.

### Duma Ukrayna və Moldovaya xəbərdarlıq etdi

Moldova preşidentini dəstekləyən siyasi qüvvələr Dnestriyanın mühəsirinə gücləndirmək, bölgədəki sülhəmərəli əməliyyatın mexanizmini məhv etmək üçün hər fərsətdən istifadə edirlər.

Bu barədə Rusiya Dövlət Dumasından yayılan müraciətdə bildirilib.



"Dövlət Duması Moldova və Ukrayna həkimiyət orqanlarının sülhəmərəli əməliyyatın hazırlığı formata pozmaya yönəlmış hər hansı dağıdicı və masuliyətsiz bəyanatlarını və hərəkətlərini qəbul edilməz hesab edir. Dnestriyanı qarşı blokada və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə pisləyir və tez bir zamanda bunun aradan qaldırılması zəruriliyini bildirir. Dnestriyanı münaqişəsinin bütün səviyyələrində həll etmek üçün danışqlar prosesini blokdan çıxarıb", - Dövlət Dumasından bildirilib.

### Türkiyə qardaş ölkə üçün döyüş gəmisi istehsal edir

Türkiyə Pakistan üçün 4-cü korvetin (kiçik döyüş gəmisi) istehsalına başlayır.

"Milgəm" korvetinin istehsalı ilə bağlı Pakistan Hərbi Dəniz Qüvvələrinin komandani, admiral Məmməd Əməc Xan Niyazi və ASFAT şirkətinin baş direktoru Əsəd Akgün arasında müqavilə imzalanıb.

Məsələ ilə bağlı açıqlama verən Ə.Akgün bu müqavilənin iki ölkə arasında qardaşlıq əlaqələrini gücləndirdiyini deyib.

MEHRİBAN

# İsti havalar...

## Kondisionersiz avtomobil lərdə təhlükə yaradır

Biz isti fəsili - yazı və yayı çox böyük səbirsizliklə gözləyirik. Çünkü yazın və yayın öz gözəllikləri var və həm de mer-meyvə, bostan-terəvəz məhsulları daha bol olur, hələ ucuзluğu demirik ha! Çünkü qış və payız aylarına nisbatən adını çəkdiyim məhsulların qiyməti isti havalarada iki-üç dəfə ucuz olur. Hələ bu da hamısı deyil. Yay aylarında bizim gün işığına, quma, dəniz sunuya daha çox ehtiyacımız var.

Təbii ki, isti havalarda güneş vənəsi qəbul etmək sahələri deməkdir, üstəlik də D vitamininin qəbul edilməsidir. İndi də heç ki-

də asan deyil. On azindan ona gö-

rə ki, sükan arxasında olan sürücü tincicir, sənisiñler isə istidən çətin vəziyyətə düşür. Fəsadlar bununa qurtarsayıd, dərd yarı idi, şükr edərdik. Amma hadisələr və faktlar göstərir ki, isti havalarda kondisioner sistemi olmayan avtomobili idarə etmək ikiqat çətinidir.

Bu isə o deməkdir ki, sürücü özünün və sənisiñlerin taleyiçi təhlükə altına atır.

Əlbotlu, bu cür avtomobil lərdə,

messələn Bakıdan Qazaxa gedənə qəder sürücünün nələr çəkdiyini bir Allah bilir, bir də sükan arxa-

sında oyləşən onun özü. Ola biler

çətin vəziyyətə olən sürücülər və hərəkət iştirakçılarına stasionar postda həkim gölənə qəder köməklək də göstəribler. Öten illərin təcrübəsi hədən de onu göstərir ki, bu cür qabaqlayıcı tədbirlər davam etməlidir.

Ona görə davam etməlidir ki, kondisioner sistemi olmayan çoxlu sayıda nəqliyyat

vasitələr və həmən nəqliyyat vasitələrindən həm respublikanın avtomobil yollarında, həm de Bakı şəhərində istifadə olunur.

Cox töşəffü ki, yol polisi bu cür

nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edərək havanın temperaturu müsbət 40 derecə olan da yola çıxmamağı tövsiyə etse de, amma ekşər sürücülər bəxərərlərlərə məhəl qoyurlar.

Məhəl qoymamaq isə o deməkdir ki, sürücü isti havadən sükan arxa-

sında yuxulayır, hem özünü, hem de yanındakı sənisiñin həyatını təhlükəyə atr. Bu isə bir çox hal-

da faciə ilə nəticələnir.

Göründüyü kimi, havalar get-

gedə dəha da istilənir. Sükan ar-

xa-sında oyləşən her bir sürücü kondisioner sisteminə olub-olmamasından asılı olmayaq dıqqəti olmalıdır. Hətta bəzək hallarda kondisioneri olan avtomobilin sürücüsü de sükan arxasında yuxulayır ve qəza töredir.

Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətə əlaqələrinin rəisi, polis polkovnik Leytenantı Namidan Piriyev bu məsələlərə əlaqədar ünvanladığımız suala

çox obyektiv və dolğun cavab verərək bildiril ki, yay mövsümü ilə əlaqədar olaraq yol polisi bütün təhlükəsilər tədbirlərini vaxtında yerinə yetirir. Çünkü bəzək qabaqlayıcı tədbirlərini və hərəkət iştirakçılarına stasionar postda həkim gölənə qəder köməklək də göstəribler. Öten illərin təcrübəsi hədən de onu göstərir ki, bu cür qabaqlayıcı tədbirlər davam etməlidir.

Ona görə davam etməlidir ki, kondisioner sistemi olmayan çoxlu sayıda nəqliyyat

vasitələrindən həm respublikanın avtomobil yollarında, həm de Bakı şəhərində istifadə olunur.

Namidan Piriyev qeyd etdi ki,

sükan arxasında isti havalarda stasionar postda saxlanılır, onlar əməkdaş-

lärimiz tərəfindən maarifləndirilir

və çətin durumda olan hərəkət iştirakçılarına köməkli-

dir. Hətta yol Patrul Xidməti Alayının bütün təqdimatlarında hərəkət iştirakçı-

larının el-üzünü yuması və sudan is-

tifadə etməsi üçün hər cür şərait

yaradılıb. Üstəlik də, yorulan və

özünü narahat hiss edən sürücüler nəqliyyat vasitəsinin yolun təhlükəsindən yuxulayır, bəzədər dincəle biler, el-üzünü soyuq su ilə yuduqdan sonra yenidən sükan arxasında yuxulayır və qəza töredir.

Baş Dövlət Yol Polisi idarəsinin ictimaiyyətə əlaqələrinin rəisi, polis polkovnik Leytenantı Namidan Piriyev bu məsələlərə əlaqədar ünvanladığımız suala

çox obyektiv və dolğun cavab verərək bildiril ki, yay mövsümü ilə əlaqədar olaraq yol polisi bütün təhlükəsilər tədbirlərini vaxtında yerinə yetirir. Çünkü bəzək qabaqlayıcı tədbirlərini və hərəkət iştirakçılarına stasionar postda həkim gölənə qəder köməklək də göstəribler. Öten illərin təcrübəsi hədən de onu göstərir ki, bu cür qabaqlayıcı tədbirlər davam etməlidir.

Naşidən Piriyev qeyd etdi ki, sükan arxasında isti havalarda stasionar postda saxlanılır, onlar əməkdaş-

lärimiz tərəfindən maarifləndirilir

və çətin durumda olan hərəkət iştirakçılarına köməkli-

dir. Hətta yol Patrul Xidməti Alayının bütün təqdimatlarında hərəkət iştirakçı-

larının el-üzünü yuması və sudan is-

tifadə etməsi üçün hər cür şərait

yaradılıb. Üstəlik də, yorulan və

Faiq QISMƏTOĞLU

## Dünyani məngənəsinə alan problem: Su qıtlığı

**Y**ay gelib. Bizi ehət edən bütün canlı aləmin suya olan tələbat artır. Susuz həyatın olmadığı hər kəsə məlumdur. Şirin sudan qıtlıq çəken planet əhalisinin bu gedisiş yaxın illərdə böyük su problemi yaşayacağı bəlliidir.

### Su qıtlığı yaşayan dünya

Məlumatda görə, şirin su dünyasını su ehətiyatlardan 2,5%-ni təşkil edir - təqribən 35 milyon km<sup>3</sup>. Lakin bunun 68,7%-i buzlaqların və buz örtüklerinin, 30,1%-i hasılata çətin olan yeraltı suların payına düşür.

Faktiki olaraq insan üçün Yerin səthində yerləşən şirin suyun 1,2%-i qalır, lakin bu həcmi 69%-i permafrostdur, yalnız 21%-i ise çaylar və göller təşkil edir. Nəticədə, çay axınının ümumi həcmi BMT tərefindən 46,8 min km<sup>3</sup> suviyyəsində qıtlınlıdır.

Ötən illərdə Hollandiyanın Twente Universitetinin alimi Yer kürəsinin içmeli suyun çatışmazlığından əziyyət çəken əhalisinin qılımtəndləndirmişdir. Mülliiflər tədqiqatlarının nəticələrini "Science Advances" jurnalında dərc etmişdilər.

**İçmeli suyun çatışmazlığından əziyyət çəken insanların yarısı Hindistan və Çinə, digərləri isə Avstraliya, Bağıldı, Pakistan, Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Birleşmiş Ərəb Əmərlikləri, Bəhreyn, Türkmenistan, Oman, San Marino, Belçika, Yunanistan, İspaniya, Albaniya, Portugaliya, İtaliya, Meksika və ABS-in ənənəvi qərbində Kaliforniya, Texas və Florida ştatlarından.**

### Azərbaycanda vəziyyət necədir? Kür çayı...

Bilirsiniz ki, Kür çayı dövlət iqtisadiyyatı ilə əlaqədar əhemmiliyi böyük olan en bolsulu çayımızdır. Kürün su menbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qurutuları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular teşkil edir. Artıq neçə ildir Kürün suviyyəsində enmələr müşahidə olunur. Bu da həm kənd təsərrüfatını, həm də insan həyatına təsirliyi təbliğ edir.



Bele olduqda ekin sahələrinin suvarılma-

sında bir sira çətinliklər yaranır.

### Su qıtlığının səbəbi nədir?

Ötən il də eyni hal yaşandı və Ekoloji və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyaset şöbəsinin müdürü Rasim Səttarzadə bildirib ki, su ehətiyatlardan azalması global problemdir və bu da əsasən təbii amillerlər və iqlim dəyişmələri ilə bağlıdır.

**"Temperaturun artması, quraqlıq, bu-**  
**xarlanmanın coxalması, yağışların azalması, qar örtüyü ilə bağlı azalma-**  
**sonda qlobal su ehətiyatlardan azalma-**  
**na gətirib çıxarr. Buna da paralel olaraq**

**suvarılan əraziyinər və dünya əhalisinin sürətli artması, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı sudan daha çox istifadəye gətirib çıxar. Belə olduğu halda tabii mənbələrdən su daha çox götürülür. Buna görə də çayların, göl-**

**görən və anbarların suyu azalır".**

Söbə müdürü yeganə çıxış yoluñdan sudan

semərələr istifadə etməkdən tərəfdir.

O, bunun üçün su itkişinin azaldılmasını və ondan

daha çox tekrar istifadə olunmasını teklif edir:

**"Suya münasibət de dəyişməlidir.**

Mesuliyəti su istehlakı və sudan

istifadə mədəniyyətinin prinsiplərinin deyişdirilməsi.

Mümkün qədər sudan az istifadə ed-

ərək qənəet etmək və itkişləri azaltma-

qazanmaq məqsədi ilə təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əsas götürülməlidir. Təkərələrənək

əs

# "Bəşəriyyət öz mövcudluğunu don kixotlara borcludur"

Müsahibimiz yaxçı, jurnalist, "Hədəf Nəşrləri"nin redaktoru Cavid Qəzədir. Onuna jurnalistika və ədəbiyyat barədə səhərətmişik:

- Cavid, uzun illərdir, "525-ci qəzet" də çalışısan...

- Böli. Universiteti bitirəndən "525-ci qəzet" inəməkdaşıyım. Həzirdə "Hədəf Nəşrləri"ndə çalışsam da, "525-ci qəzet" inəməkdaşlığımız davam edir. Düzdür, ixtisasa jurnalistikə, nəzəriyyəni depis bilmirəm. Praktikə baxımdan "525-ci qəzet" də püxtələşmişəm. Özümü "525-ci qəzet" inətirməsi hesab edirəm. Ümumiyyətə, "bütün qələm adamları jurnalistikə məktəbi keçməlidir" fikrindəyim. Çünki lakoniklik, birbaşaqlıq, az sözlərən çox mosələnlə ifadə etmək baxımdan jurnalistika evezsizdir. Bir mosələ de var ki, jurnalistika yaradıcı insan tükəndir. Hekayə, roman olə biləcək mövzular köşə ilə sorhədənir.

- Müasir, çap mediasının əlitim yatağında olduğunu dövrədə qəzetçilik necə hissdir?

- Jurnalistikaya yeni başladığım illərdə bir tərəfinə qatılımdım. Mühəzairo deyənləndən bəri cox iddiəli şəkillər bildirdi ki, 5 il sonra bütün qəzətlər tarixən çevriləcək. İştirakçılarından bir neçəsi hətta panikaya düşdü ("gülür"). Menos çox sakit şəkildə etdirərək ki, çap mediası bəri qədər asan mağlub etmək olmayaq. O vaxtdan artıq 10 ilə yaxın vaxt keçir. Qəzətlərə elə əvvəlki kimi çap olunur. Dədikim oduñ ki, çap mediası həlo uzun ilər mövjud olacaq. Hazırda osas qorxu qozətlərin yox, ümumiyyətdə jurnalistikannı "öləməsi" olmalıdır. Çünki jurnalistikə qazala bütün sahələrdən sosial şəbəkələrə uduzur, onlardan aslın yoxityo tödür. Hətta coxdan düşüb, 5 il əvvəl media orqanlarında röberlər sosial şəbəkələrə qız da çıxırmışdır. Amma müəyyənən bədücə olan mətbət orqanları sosial media menecerləri ilə işləyir, buna vəsait ayırmırlar. Texminən 8-10 il əvvəl oqşu müşəhər informasiya agentliyində fəsəbuk blok qoyulmuşdu. Həzirdə isə həmin agentlik az qazala bütün işini feysbuk üzündən qurub.

- "525-ci qəzet" kim görilər, səir-yazıcıya cevirlir. Bazan zarafatıya sual veririk ki, görəsan orada seir, esse, nəşr yazaq kimi öhdəciliyik yoxdur?

- İriyani anlaşılır. Amma o qədər də korkeylə ("gülür"). "525-ci qəzet" gündölkən siyasi-ictimai qəzet olsa da, bir çox ədəbi-modəni media orqanından ədəbiyyatı, mədəniyyəti dəvəmənə yaxın. Həftədə iki ədəbiyyatçı olası və çox. Diger üç gündə da homçının müəllif yazilarənə olunur. Dəqiqən 10 yaşı bilirən ki, həzirdə imzasi kifayət qədər tanınan yaxıcı və səirlərin xeyli "525-ci qəzet" məktəbi keçiblər. Bu siyahıya tanınmış jurnalistlərin də çox böyük əksəriyyəti daxilidir. Ona görə "525-ci qəzet" de qələm üçün üz tutanların böyük əksəriyyəti on azımdan nəsa cızımaq-sər. Ayrınlarda, əlbəttə, istedadlı olanlar da kifayət qədərdir. Deyəson, bircən son "kurası-

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?

- Bodiu redaktor kimi fəaliyyət göstərir, eyni zamanda metbuatla əlaqları koordinasiyası dərom. Bundan başqa, tərcüməciliklə de möşğul.

- Bir aramədən iyiyənəməmlü "Parafrəz" portalını istəldim. Həc bir göriləmənən ayalarla ədəbi camea üçün çalıdım. Deyəson, axırda

yördür...

- Ho, "Parafrəz" portalı yəqin ki, on çox enerjim qoyduğum, üzərində əsdiyim layihəmdir.

ya" mizdan bir qədər konarda qalmışan ("gülür").

- "Hədəf Nəşrləri"nin əməkdaşsan. Orada işin nədən ibarətdir?



# Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Nö 63 (2244) 17 iyun 2021-ci il



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

# Böyük inkişafa aparən uğurlu yol

Son günlerin hadisələri təkcə Azərbaycanı və Azərbaycan ünvanlı soydaşlarını deyil, bütövlükədə dünyani böyük maraq, sevin, heyər və gerçəyi görmək hissələri ilə bürüyüdü. Belə ki, Şuşada keçirilən möhtəşəm Zirvə Toplantısı, imzalanan Şuşa Bəyannaması birmənali şəkilde Cənubi Qafqazdan, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində son nöqtənin - zəfərin təntənəsi oldu. Dünya gördü ki, bir millet, ki dövlət olan Azərbaycan və Türkiye - Cənubi Qafqazda bütövlükdə regionda sühlu qaranti olmaqla yanaşı, həm də yeni geosiyasi vəziyyətinə layihə müəllifi onun gerçəkləşməsinin həm tərəfdarı, həm də təhlükəsizliyinin birmənli qarantidır. Bütün bu proseslərin anbaan izlənilmesi hər kəsə sübut etdi ki, Azərbaycan və Türkiye işğala qarşıdır, işğalın yolveriləməzliyi və müdafiə olunmasının 30 il mündətində diliına gətirməyən, etiraf etməyən, böyük dünyani qarşısında ədalətin həm carxısı, həm də özü kimi konkret mövqə tutubdur. Bu isə həm böyük güclərə, həm də bu gün regionda öz məraqlarını artıq gizlətməyən güclərə çağırışdı, mesajdı.

Məlum olduğunu kimi 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycana qarşı aparılan işğalçılıq siyasetinə laqeydilik nümayiş etdirən, biganelik göstərməkəcək və güziləşmiş şəkildə işğalçıya destek verən güclər, ermənipərəst qüvvələr, liderlər hadisələrin bu cür davam etməsinə ağlırlara getirmişlər. Bu məqəmdə meşhur deym yada düşür. Belə ki, "Türk özünə qoyanda böyük olur" kələmi indi özünən bütün çalarlarını ortaya qoyubdur. Za-

man-zaman prosesin beynəlxalq hüquqa uyğun çözülməcəyini düşünən və BMT-ə, ATƏT-ə, onun Minsk qrupuna, elece də böyük dövlətlərin edətina güvənen Azərbaycan Dağılıq Qarabağ probleminin sülh yolu ilə çözülməcəyinə ümidi edirdi. Baxmayaraq ki, bütün qanunlar, bütün tarixi gerçekliklər birmənli şəkilde Azərbaycanın tərəfində idi. Amma Ermənistanın həvadaları onlara hərbi və siyasi dəstək verən güclər məsələnin çözümüne böyük kapitalların tebligatın həsabına imkan verirdilər. Bu da problemin ömrünü uzadı, məsələnin həlli ni çıxılmaz nöqtəyə çəkib aparıldı. Bütün bunların davamını yurd, Vətən itkisi ilə, qəçqənləqlə üzəldiyi faciələrlə, ədalətsizliklərlə izleyən Azərbaycan və onun prezidentini en yüksək tribunalardan bayan edirdi ki, problemin sülh yolu ilə çözümüň baş vere bilmez, onda məsələ hərbi müstəvиде həll olunacaq.

Ali baş komandanımız cənab İlham Əliyev özünün bütün açıqlamalarında, görüşlərində, müsahibelerində, dünyani döqiqətine çatdırırı ki, "Azərbaycan xalqının səbəbi sonsuz deyil. Buz öz ərazilərimizdə ikinci Ermənistan dövləti yaradılmasına icazə vermeyeceyik. Biz məsələnin sülh yolu ilə həll edilmesinin tərəfdarıyıq. Amma bu variant yalnızca, onda biz dərək bütün imkanlardan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcəyik!" Həqiqətən de 44 günlük zəfer mühərribərə göstərdi ki, problemin sülh yolu ilə çözümüni istemeyen, ikili siyaset yeridən güclər Azərbaycan ordusunun qarşısında hansısa bir iddia ilə çıxış etmək üçündən deyilər. Xüsusilə ona görə ki, Azərbaycan özəri bütövlüyünü bərpa etmiş, dün-



yanın tanıldığı, qəbul etdiyi sərhədleri hər bərpa etmişdir. Bax eله Şuşa bəyannamesində birmənli olaraq dünyaya çatdırıldı ki, bu gün siyasi, iqtisadi, hərbi gücün bir olan Azərbaycan və Türkiye arasında qarşı ediləcək, istənilən həqiqizığa qarşı qəti və dərhal cavab vermek qüdretindədir. Buda o deməkdir ki, bir millətin yumruğu, həqiqizligi, ədalətsizliyi anında susdurməq gücləndirdir.

Şuşada keçirilən Zirvə toplantısında imzalanan sənədler Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiye Prezidenti cənab Recep Tayyib Erdoğanın metbut üçün etdiyi, istənilən həqiqizığa qarşı qəti və dərhal cavab vermek qüdretindədir. Buda o deməkdir ki, bir millətin yumruğu, həqiqizligi, ədalətsizliyi anında susdurməq gücləndirdir.

deyişməye doğru gedir. Uzaq əsrlərin ipək yolunun yeni versiyası artıq gerçəkləşmək üzərində. Cindən başlayaraq, Azərbaycandan və Türkiyədən keçməklə, on qısa yolla Avropana və digər qitələrə, dəmiryollarının cəkilişi, yüksəkdən məsələlərinə məsələlərinə, amma böyük qazanclarla gerçəkləşmək üzərində. Bu prosesdə de Türkiye və Azərbaycanın birgə çıxışı günümüzün əsas məsələlərindən qədərdir. Bu prosesdə de Türkiye və Azərbaycanın birgə çıxışı günümüzün əsas məsələlərindən qədərdir. Bu gün Şuşa bəyannamesi de həmin şəhərlərin ruhuna, sayqı və ehtiram ifadəsini özündə eks etdirir.

Bütün dünyadan diqqət merkezində olan Azərbaycan və Türkiye bu iki dövlətin prezidentləri bir milletin qələbəsini, Qarabağ zəfərini, Şuşa təntənəsini dünyaya göstərməli bildirlər ki, bu torpaqlar əsl sahiblərinə qoşulsular, bu torpaqların əsl sahibləri de halal qayıdış haqlarını yaşamaq şansını elədə etdilər. Deməli, bütün hallarda səhər Azərbaycanın ərazisi bütövlüyünün bərpası idi.

Artıq tariix əvviləmə başlayan Şuşadakı Zirvə Görüşü Ermənistana və onun həvadalarına bir mesaj oldu. Vurğulandı ki, təribatlar, terror cəhdələri, yeni mühərribə xülyası və digər cəhdələr Azərbaycana öz yoldan geri döndərə bilməyəcək. Çünkü bu yol Türkiye və Azərbaycanın birgə çəkdiyi böyük iqtisadi inkişafın, təntənənin yoluudur.

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ  
MEDİAN İNKİŞAFI AİENTLİYİNİN  
MƏLİYYƏ YARDIMI İLƏ

&lt;/

# Qafar Cəfərlinin "Bir gecənin vahiməsi"

## kitabının dil və üslub xüsusiyyətləri


(əvvəl 6-ci səhifədə)

Bu anaların xarakterini müqayisəli şəkildə oxucuya çatdırır. Yazıcı təkkiyisiz ürəyi sizlədirdi, adəmi riqqaqı gəzir. Ölüm əyğında da övlad üçün yanib-yaxaları ana ilə qurğanlıqdan ailsin-üşşəqlərini tərk edən nadan ana müqayisəli şəkildə inandırıcı təsvir olunur. Yazıcı sonda "Connat doğrudan anaların ayagları atlantadır?" polemik suallərə oxucuya müraciət edir.

Qarağabışırakçaların ifah etdiyi "Şəhid qala" sonadlı hekayəsi de yazıcının öz müsahibələrinin möhsuludur. I Qarağabış mühərbi dövründə Şuşa bənəsindən bu sonadlı hekayəyi yazıcı öz başına gələn hadisələri olduğunu kimi, pafosuz, lakin bir döyüşü soliq-sahmanı ilə dənmiş. Mühərbi və orada verdiyimiz itkilər bir vətəndən kimi Q.Cəfərlinin təsirlərindən bunun sabobını hekayənin sonunda belə societyelindir: "Nə qədar ki, bu Böyük Savaş hər bimizin içindən keçməz, hər birimiz döyüş və qolboş fikri ilə yatab-durmırıq, nə qədar ki, bu qisas bütün vərlığımızı titirməz, hər şey və hər kas Vətan torpağının düşməndən azad olunmasa amalma xidmət etməz və bə amalı, bə moqsodi özünü sərof işi hesab etməz, itkilərimiz bundan sonra da qaçılmazdır". Və yazıcının uzaqgöranlıkları dedi ki bikişlər II Qarağabış Savaşında öz tövsiyini tapdı.

## Maraqlı faktlar:

### Dünyanın ən "Ən"-ləri



Dünyanın ən geniş ölkəsi: Rusiya - 10.610.083 km<sup>2</sup>

Dünyanın ən kiçik ölkəsi: Vatikan - 0.272 km<sup>2</sup>

Dünyanın ən çox əhalisi olan şəhəri: Tokio-Yaponiya - 26.500.000 nəfər

Dünyanın ən uzun binası: Suyong Bay Tower-Pusan (Cənubi Koreya) : 88 mərtəbə, 462 m.

Dünyanın ən uzun dəməriyolu tuneli: Seikan-Yaponiya - 53,9 km.

Dünyanın ən uzun magistral yolu tuneli: St.Gottard-İsvərcə - 16,4 km.

Dünyanın ən uzun kanalı: Panama kanalı: Panama - 81,5 km.

Dünyanın ən uzun körpüsü: Akaşı-Yaponiya - 1.990 m.

Dünyada ən çox damışan dil: Çin dili - 885.000.000

Dünyanın ən çox ölkə ilə sərhədi olan ölkə: Çin (15 ölkə ilə sərhədi var)

Dünyanın ən yüksək məskunlaşma yeri: Vebzhan, Çin (Dəniz seviyyəsindən 5.090 yüksəklidə)

Dünyanın ən alçaq məskunlaşma yeri: Kaliforniya, ABŞ. Dəniz seviyyəsindən 54 m aşağı

Dünyanın ən uzun kəsintisiz sərhədi: ABŞ-Kanada sərhədi. Ən böyük ölkə Rusiya - 10.610.083 km<sup>2</sup>

Ən kiçik ölkə Vatikan - 0.272 km<sup>2</sup>

Ən çox əhalisi olan şəhər mərkəzi Tokio - 26.5 milyon

Ən geniş sahəyə yayılmış şəhər Queensland, Avstraliya - 25.427 km<sup>2</sup>

Ən kimsəsiz ada Tristan da Cunha - Cənubi Atlantik

Ən çox dildən istifadə edən ölkə Papua Yeni Qvineya - 869

Dünyanın ən kiçik atı ABS-da bir fermada doğan Zumbelindir. Boyu 43 smdir.

Dünyanın ən güclü zolzəloşı 22 may 1960-ci ildə Cənubi Çildə 9,5 bal gücündə baş verib.

Sokkiz yanardağ partlayışı olmuş, zolzolo əsnasında bəzən sumarı, Sakit okeanın aşaraq Havay və Yaponiya qədər təsirli olmuşdur.

Ən uzun gün 21 iyun, ən qısa gün 21 dekabrda.

Əntiqə Rəşid

## Evlilik təklifi üçün torpağı qazdı, 60 minlik almaz tapdı



Təxminlərə görə, iki karatlıq almazın dəyəri 8.500-59.000 dollar arasında deyilir. Amma hələ ki dəqiq bərəyordur.

Bu dövlət parkı 1972-ci ildə "General Earth Minerals"dan 750.000 dollara alınıb. Park ziyançılırin daimi olaraq daşlaşqaplığı almaz artxarma sahəsinə sahibdir. Bu il indiyə qədər 20 katradan daha agır 121 almaz qeyd edilib.

Qeyd edək ki, "Crater of Diamonds" əyalət parkının giriş haqqı 10 dollardır və yer sayı günlük 1500-a qədərdir.

Eminquey

Kristian Liden sevdiiyi qız evlilik təklifi edərkən ona veracayı üzük üçün xüsusi bir daş axtarrı və nəhayət 60 min dollar dəyərində dünyada yeganə olan 2,2 karatlıq sarı almaz tapdı.

26 yaşlı Liden bunun üçün Arkansasdakı Crater of Diamonds əyalət parkına gedib.

Üç gün torpağı qazdırdan sonra 10 may parlaq bir daş rast gəlib. "O qədər titroyırdım ki, dostumdan onu çıxarılmışdım" - deyən Liden Vaşingtondan çıxdığı bu sofori ürəyi istədiyi kimi başa çatdırımı dilo gotirib.

Əslində Liden beş ildir gəzib kifayət qədər qızıl toplamışdı, amma son gezintisi onu indiyə qədər etdiyi ona qətməye qərər verib.

Təsisçi və baş məsləhətçi: Aqil ABBAS

Baş redaktor: İradə TUNCAY

Qəzet "Ədalət" qəzetiñ bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler.

Argentinalı marksist-inqilabçı və siyasetçi Fidel Castro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən biri olmuş, dünəndə sosialist inqilabçı hərəkatların rəmzinə çevrilən Ernesto Çe Gevara Azərbaycanda da kifayət qədər tanınır.

Cüntü "inqilab", "müberizə", "üşyan", "sosializm" sözləri deyiləndə hamının yadına bu əfsavi şəxs düşür.

**Şahmatçı, mütailəçi, əlaçι: İrlandiya əslli balaca argentinai**

"Donuz", "Pinti", "İşə bax e!"- "Çe" təxəllüsünün açması ...

Bundan əvvəl isə - 8 iyul 1955-də Çe Gevara Fidel Castro ilə tanış olur. Alarindrakı gərgin səhbətdən sonra Gevara Kastronun inqilablıları olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğunu qənaətingələr. Generallarının, başda general Kantılıyla olaqla "Central America" adlı işləməyen şəker fabrikində Fidel Castro ilə görüşdүünü və onuna razılışlığını öyrənen Batista 1959-cu ilde Dominikan Respublikasına qaćır.

1959-a qədər altı ay boyunca boyunca götürdüyü bu vəzifədəyən Batista rejiminin məmur-

nin imperializmə qarşı zəfəri bizim zəfərimizdir, eyni şekilde udumzı da bizim udumzımızdır", - deyə Çe Gevara çıxış zamanı bildirib. İki həftə sonra Gevara cəmiyyətdən uzaqlaşır və tamamilə ortadan itir. Kastrordan sonra ikinci şəxs kim qəbul olunan Çenin Kubada harada olması 1965-ci ilin en böyük sirlərində sayılır.

- **Çe səyahət dəliyi idi. Gəzdiyi ölkələr arasında: Misir, Marakəş, Burma, Tayland, Sudan, Sri-Lanka, Pakistan, Hindistan, İndoneziya, Yaponiya, Hon-Kong, Çin, Yuqoslaviya, Çexoslovakıya, SSR, Şimali Koreya, Qərbi Almaniya,**

## Dünyanın sevdiyi üsyancı, solaxay lider Çe Gevara: Doktor, bank sədri, nazir...



Ernesto Çe Gevara (əsil adı Ernesto Gevara De La Serna Linç) 14 iyun 1928-ci ildə Argentinada dünyaya gelir. Kuba uğrunda döyüşen Çe, eslinde İrlandiya əsli Argentinalı bir ailənin oğludur. Hətta Çenin atası oğlu üçün "damaları İrlandiya üzənkarları qanı ilə dolu olundu" mənalıdır" demişdir.

Uşaq vaxtı ve yeniyetmelik dövründə Çe oldukça özünəməxsus, ferqli bir uşaq idi - o, şahmat sevir və yerli şahmat turnirlərində iştirak edirdi. O, poeziyaya xosylar və poetik əsərlər mütəaliə edirdi. Məktəbdə onun sevimli fənləri riyaziyyat və texnika idi.

**Elmi işi "Cüzam xəstəliyinin müalicəsi" olan doktor Ernesto**

Ali təhsilini tibb ixtisası üzrə başa vurdundan sonra 1952-1953-cü illərdə gemidə həkim işləyərək Latin Amerikasının bir çox ölkəsinə gəzib. Çe Gevara 1953-cü ilin iyun ayında tibb sahəsi üzrə öz elmi işini də başa vurur və doktor Ernesto Gevara adına layiq görür. Onun elmi işinin mövzusu cüzmə xəstəliyinin müalicəsi idi.

**Səfər əsasında kütlələrin yoxsulluğu, təzyiqi və gücsüzlük-ləri yaxından müşahidə edən və məsələlərdən təsirləndən Gevara, Latin Amerikasındaki iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğunu qənaətinə gelir. Səfərləri ona Latin Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarşılaş bir quruluş kimi deyil, xilası yalnız qıtə miqyasında bir strateji ilə reallaşə bələcək bütün bir bədən kimi baxmasını təmin edir. Yeri gəlmışin, o, Qavəmalada birinci hayat yoldaşlığı olaraq inqilabçı İldə Qadea ilə tanış olur, 18 avqust 1955-də Çe Gevara İldə Qadea ilə evlənir. 15 fevral 1956-də Hilda Beatriz adını verdikləri qızları doğulur. 2 iyun 1959-da "26 iyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi. 2 iyun 1959-də isə "26 iyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi.**

Hətta bəzi mənbələrdə yazılır ki, gənclikdə Ernestonun ləqəbi "Chancho" (donuz) idi, o, yunun-maği sevmir və eyni bir köynəkdə də həftələrə gəzə bilərdi. Bu davranış terzi, onu bütün sonrakı həyatında də tərk etmir, amma sonralar çatın ki, kimse onu qorxusundan donuz adlandırdı bilərdi. Çe gəzirimindən onun hayatına son qoyardı.

25 noyabr 1956-də Meksikadən Kubaya doğru yola çıxan "Granma" yaxtasında kubali olmayan yegane şəxs Gevara idi. Quruya çıxar-cıxmaz Batistanın esqerlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduğandan sonra ölürdü.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere saldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere saldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat çantasını buraxdırıb və o an həkim döyüşüyle çevrildiyi anı xatırladığını qeyd edir. Sağ qalan 15-20 yaşlı qazaraq Sierra Maestra dağlarında gizləndir və Batista rejimine qarşı partizan döyüşünə başlayır.

Gevara, bu qarşılardan qazan bir yoldaşının yere salıldığı sursatı götürmek üçün tibbi levazimat